

İCTİMAİ-SİYASİ ARENADA SƏFƏVİYYƏ TƏRİQƏTİ

Rəhim HƏSƏNOV,

AMEA-nın Fəlsəfə İnstitutunun doktorantı

hesenli.82@inbox.ru

AÇAR SÖZLƏR: Səfəviyyə təriqəti, Səfəvi şeyxləri, ictimai-siyasi tarix, Səfəvilər imperiyası.

КЛЮЧЕВЫЕ СЛОВА: орден Сефевидов, сефевидские шейхи, общественно-политическая история, империя Сефевидов.

KEYWORDS: Safaviya sect, Safavid sheikhs, social and political history, Safavid Empire.

Şanlı tariximizdə Səfəvi şahlarının ictimai-siyasi fəaliyyəti ilə yanaşı, eyni zamanda Səfəviyyə təriqəti şeyxlərinin də bu səpkidə fəaliyyəti silinməz iz buraxılmışdır. Səfəviyyə təriqətinin yaradıcısı olan Şeyx Səfiəddinin dövründən başlayan bu hərəkatın Şeyx Sədrəddin Ərdəbili, Xoca Əlaəddin Əli, Şeyx İbrahim, Şeyx Cüneyd, Şeyx Heydər, Sultan Əli Mirzə Səfəvi və Şah İsmayıл Səfəvi kimi parlaq simaları olmuşdur. Məhz Səfəviyyə təriqəti şeyxlərinin ictimai-siyasi fəaliyyəti nəticəsində də Səfəvi imperiyası meydana gəlmüşdir.

Səfəviyyə təriqətinin yaradılmasında mühüm rol oynayan məşhur sufi Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili (1252-1334), eyni zamanda Səfəvilər sülaləsinin də banisi idi. Tədqiqatçılar Şeyx Səfiyəddinin soy-kökünün yeddinci imam Musa əl-Kazıma (745-799) gedib çıxdığını irəli sürürərlər. Araşdırmaçılardan bəziləri isə bu şəcərənin uydurma olduğunu və yalnız XVI əsrə ortaya çıxdığını iddia edirlər. Lakin bu şəcərənin uydurma olması iddiası, ehtimal ki, XVI əsrə Osmanlılar zamanında ortaya atılmışdır. Çünkü Ərdəbildə məskunlaşan Şeyx Səfiəddinin İnsa əşəriyyə əqidəsinə malik olması və onun nəslinin yeddinci imam Musa əl-Kazımdan gəlməsi haqqında tutarlı dəlillər mövcuddur.

Səfiəddin Ərdəbili 1252-ci ildə Ərdəbildə anadan olmuşdur. Firuz şahın nəvəsi olan Səfiəddin Zahidiyyə təriqətinin mürşidi Şeyx Zahidi Gilanidən (1216 – 1301) dərs almış və Şeyxin qızı Bibi Fatma ilə evlənmişdir. Qısa müddət ərzində təsəvvüf sahəsində dərin biliyə malik olması ona böyük şöhrət qazandırmış və Şeyx Zahidi Gilanının ölümündən sonra şielik məzhəbi əsasında öz ideologiyasını yaymağa başlamışdır. Şeyx Səfiəddin Elxanilər dövlətinin vəziri Fəzlullah Rəşidəddin (1247-1317) ilə yaxın əlaqələr qurmuş və onun hörmətini qazanmışdır.

Zaman keçdikcə Şeyx Səfiəddinin ətrafına toplananların və ona bağlananların sayı artmağa başlamışdır. Şeyxin xalq arasında nüfuz qazanması monqol hökmdarı Əmir Çobanın (1262-1328) da diqqətini çəkmiş və Səfiəddini ziyarət etmişdir. Bu ziyarət əsnasında Səfiəddin Əmir Çobandan monqolların xalqa göstərdikləri təzyiqin ortadan qaldırılmasına nail olmuşdur. İslam dünyasının hər tərəfindən insanlar şeyxi görməyə gəlirmiş və onların önemli bir hissəsi də Anadoludan gələn şielər idi. 1334-cü ildə Şeyx Səfiəddin vəfat etdikdən sonra oğlu Sədrəddin Musa onun yerinə keçmiş və 1334-1392-ci illər arasında Səfəviyyə təriqətinin şeyxi olmuşdur. Artıq Səfəviyyə təriqətin

tərəfdarlarının sayı minlərlə idi.

Sədrəddin Musadan sonra təriqətin şeyxi oğlu Xacə Əlaəddin Əli (şeyxliyi 1392-1428) olmuşdur. İlk Osmanlı hökmdarları bu təriqətin şeyxlərinə hər il “Çıraq axçası” adıyla hədiyyə verirdilər. Xacə Əlinin Əmir Teymurun yanında böyük nüfuzu vardı. Əmir Teymur Ərdəbili Xacə Əliyə hədiyyə etmişdir. Həmin hadisədən sonra Anadoludakı şəhər zümrələri də bu təriqətin tərəfdarı olmaq üçün can atmışlar. Əmir Teymurun Anadoludan İранa apardığı türkmənlər Xacə Əlinin xahişi ilə Ərdəbilə yerləşmiş və onun müridləri olmuşlar. Onlardan bir qismi Anadoluya qayıdaraq pirlərinin təbliğatını aparmağa başlamışlar.

Xacə Əlidən sonra təriqətin şeyxi 1428-1447-ci illərdə onun oğlu İbrahim olmuşdur. O, atasının dövründə Anadolu şəhərləri arasında başlayan təbliğat işlərini daha da gücləndirmişdir. Anadoluda Hacı Veli Bektaşın yaratdığı Bektaşilik təriqətinin mənsubları arasında Səvəfiyyə təriqətinə inananların sayı daha da çoxalmışdır.

Anadolu şəhərləri üçün iki vəli vardi, bunlardan biri, Hacı Bektaş, digəri isə Şah İbrahim idi. Şah İbrahim Anadolu şəhərlərinin böyük hissəsi tərəfindən vəli kimi qəbul edildi. Müridləri Şeyx İbrahimdən “Şeyxlərin şahı” deyə bəhs edirdilər. Həyatı haqqında çox az məlumat olan Şeyx İbrahim 1447-ci ildə vəfat etdikdən sonra oğlu Cüneyd Ərdəbil təkkəsinin şeyxi olmuşdur. Səfəvilər Cüneyddən etibarən siyasi işlərə qarışmağa başlamışlar.

Cüneyd 1447-ci ildə təkkə və təriqətin rəhbəri olduqda əmisi Şeyx Cəfər böyük narahatlıq keçirmiştir. Çünkü Cüneyd təriqət daxilində Xacə Əli zamanından etibarən böyüyərək inkişaf edən şəhərinin təsiri altında idi. Bu vəziyyət isə əmisinin təmsilçisi olduğu təriqətin və təkkənin ənənəvi sünni düşüncəsi ilə ziddiyət təşkil edirdi. Şeyx Cəfərin fikrincə, qardaşı oğlu Cüneyd qatı rafizi idi və bu inanc ilə təkkənin başında dayana bilməzdi.

Şeyx Cüneydin məqsədi təriqəti yalnız dini cəhətdən deyil, eyni zamanda hərbi və siyasi cəhətdən də gücləndirərək şəhərə dövləti qurmaq idi. Bu baxımdan təriqət ənənəvi sünni inancına və ənənəsinə qarşı çıxırıdı. Cüneydin hədəfi yalnız şeyx kimi xatırlanmaq deyil, həm də sultan olmaq idi.

Şeyx Cüneydin aktiv şəhər təbliğatına başlaması sayəsində ətrafına minlərlə tərəfdar toplaması şəhərə dövləti olan Qaraqoyunlu hökmdarı Cahan şahı da narahat edirdi. Bundan istifadə edən Şeyx Cəfər oğlu Seyid Qasımi Cahan şahın qızlarından biri ilə evləndirmişdir. Bu evlilik yolu ilə ortaq düşmənləri Cüneyd olan Şeyx Cəfər və şah Cahanın ittifaqı qurulmuşdu. Bu ittifaq nəticəsində Cahan şah Ərdəbilə məktublar yazaraq Cüneydin şəhəri tərk etməsini tələb etmiş və əks halda onun qətlə yetiriləcəyini bildirmiştir. Cüneyd də əmisi Cəfər və Qaraqoyunlu şahı Cahanın təzyiqlərinə dözə bilməyərək sonralar nəvəsi İsmayılin quracağı Qızılbaş dövlətinin təməlini atan 11 illik sürgün səfərinə çıxmışdır.

Cüneyd Ərdəbili tərk etdikdən sonra Osmanlı torpaqlarına getməyə qərar vermişdir. Cüneyd Osmanlı torpaqlarında təriqətin yeni inancını yayacağına və orada məskən sala biləcəyini düşünürdü. Çünkü babası Xacə Əlinin Əmir Teymur ilə görüşərək 1402-ci ildə Ankara döyüşündə əsir düşmüş Osmanlı əsgərlərini sərbəst buraxdırması Osmanlı imperiyasında Səfəvi şeyxlərinin məşhurluğunu artırılmışdır. Hətta Osmanlı sultanları Ərdəbil təkkəsinə hörmət göstərməyə başlamışdır.

Şeyx Cüneyd Osmanlı torpaqlarına çatdıqda burada məskunlaşmaq icazəsini almaq üçün

müridini müxtəlif hədiyyələrlə sultan II Muradın hüzuruna göndərmişdi. Lakin II Murad Cüneydin siyasi fəaliyyətindən xəbəri olduğu üçün ona müsbət cavab verməmişdir. Sultan yeddi dərvişin bir xanədə otura bildiklərinə baxmayaraq, bir taxta iki padşahın siğmayacağını və qarşısında onu rəqib kimi görmək istəmədiyini bildirmişdir.

Şeyx Cüneyd Osmanlı torpaqlarında qaldığı qısa müddət ərzində Səfəvilərin yeni məqsədini geniş kütləyə çatdırıb ilə bilmışdır. Osmanlı dövlətinin türkmənlərə qarşı apardığı siyasetdən narahat olan Anadoludakı türkmən tayfaları, eyni zamanda bektaşılər özünü Əhli-beyt soyundan gəldiyini və apardığı mübarizədə haqlı olduğunu söyləyən Cüneydin ətrafında toplaşmışlar.

Sultanın torpaqlarında yaşamaq izni vermədiyini görən Cüneyd təsəvvüf şəhəri kimi məşhur olan Qaraman bəyliyinin Konya şəhərinə getmişdir. Orada olduğu zaman Şeyx Sədrəddin Konəvi adı ilə xatırlanan təkkəni ziyarət etmiş və On iki imam şəliyinə əsaslanan Səfəvi təriqətinin təbliğatına başlamışdır. Lakin onun bu fəaliyyəti sünni üləməsi Şeyx Əbdüllətif əl-Qüdsi ilə olan müzakirəsindən sonra başa çatmışdır. Bu müzakirə zamanı Şeyx Əbdüllətif əl-Qüdsi Cüneydin kafir olduğunu, onun yolunda gedənlərin də kafir olacağını bildirmişdir. Bu hadisədən sonra Konyada uzun müddət qala bilməmiş və Tavr (Toros) dağlarındakı Varsaq türkmənlərinin yanına getmişdir.

Şeyx Cüneyd burada özünə tərəfdar tapmaqdə çətinlik çəkməmişdir. Tavr dağlarında yaşayan əhali arasında yayılan əsas inanc Bektaşılık idi. Cüneydin ayaq basdığı Aralıq dağlarının sakinləri Abdal Musa davamçısı idilər. Cüneyd burada da Anadoluda olduğu kimi, Bektaşılərlə qarşılaşmışdı. O, Əhli-beytə əsaslanan Səfəvi inancını yaymağa çalışmış və qısa müddət ərzində Abdal Musa diyarında öz ətrafına on minlərlə mürid toplamışdır.

Cüneyd burada təriqətini yayarkən onu kafirliliklə ittihəm edən Şeyx Əbdüllətif Qaraman bəyi İbrahim bəyə Cüneydin məqsədinin hakimiyyəti əldə etməyə çalışdığını bildirmişdir. Bir tərəfdən kafirlilikdə günahlandırılan, digər tərəfdən də İbrahim bəyin siyasi və hərbi təzyiqi ilə üzləşən Cüneyd Şimali Suriyaya ərazisinə getmişdir. Lakin Cüneyd bölgəni tərk etsə də, artıq bu ərazidə onun minlərlə tərəfdarı var idi. Ona bağlı olan birliliklər içində mühüm yer tutan Varsaqlar sonralar qurulan Qızılbaş dövlətinin əsas dataqlarından birinə çevriləcəkdilər.

Qaraman bəyinin təzyiqləri nəticəsində Şeyx Cüneyd ona bağlı bir qisim müridi ilə birlikdə Məmlük sultanlığının tərkibində olan Hələb yaxınlığındaki Ərsuz dağında xristianlardan qalma bir qalanı əmirdən satın alaraq orada məskunlaşmışdır. Yeni torpaqlar onun İmadəddin Nəsiminin düşüncələri ilə yaxından tanış olmasına bir vəsilə olmuşdu. Cüneyd Suriya torpaqlarına ayaq basmasından bir neçə il əvvəl, 1417-ci ildə Seyid İmadəddin Nəsimi Hələbdə edam olunmuş və bu torpaqlar həmin hadisəyə şahidlik etmişdi. İndi də Cüneydin dini və siyasi fəaliyyətlərinə şahidlik edirdi. Şeyx Cüneyd Anadoludakı heterodoks inanclardan sonra Hələbdə hürufilik inancı ilə də tanış olmuşdu. Təbliğatını bütün inancları özündə ehtiva edəcək şəkildə genişlədirmişdi. Bunun nəticəsində Suriyadakı hürufilər də Cüneydin tərəfdarlarına qoşulmuşlar. On əhəmiyyətli isə gələcəyin Qızılbaş ordusunu meydana gətirən türkmən tayfaları da ona bağlılıqlarını bildirmişlər. Osmanlı torpaqlarından gələn Şeyx Bədrəddin Simavinin oğlu və tərəfdarları da ona qoşulmuşlar. Şeyx Cüneyd tərəfdar sayının artdığını görərək yaşıdagı qalanın ətrafında bir əmirlilik qurmağa cəhd etmişdi. Cüneydin bu fəaliyyəti həm Suriyadakı sünni üləmanı, həm də Məmlük əmirlərini narahat etmişdir. Bölgədə yaranmış bu vəziyyətdən xəbərdar olan Misirdəki Məmlük sultanı Cüneydin

üzərinə hücuma keçmişdir. Şimalı Suriya torpaqlarında böyük bir tərəfdar toplayan Cüneyd müridlərindən ibarət orduyla Məmlüklərə qarşı çıxmaga qərar vermiş, Hələb yaxınlarında baş tutan döyüsdə Cüneydin ordusu məglubiyyətə uğramış və çoxlu itki vermişdir. Bu məglubiyyətdən sonra Şeyx Cüneyd öz şansını başqa torpaqlarda sınamaq qərarına gəlmüşdir. Məmlüklərin əlinə keçməmək üçün Şeyx Qara dənizin sahillərində yerləşən Canik dağlarına getmək qərarını verərək Şimalı Suriyadan Qara dənizə doğru səfərə çıxmışdır. Şeyx Cüneyd bu səfəri əsnasında türk və kurd tayfaların hücumuna məruz qalaraq canını çatınlıkla qurtarmış və Qaradəniz sahillərindəki Osmanlılarıların nəzarət etdiyi Canik bölgəsinə çatmağa müvəffəq olmuşdur.

Döyükən Çəpni tayfalarının Şeyx Cüneydə dəstək olması ona Hələbdə uğradığı məglubiyyətin acı təsirini unutdura bilməşdir. Şeyx Cüneyd Osmanlılar ilə yaxşı münasibətdə olmayan Çəpni tayfaları arasında Səfəvi ocağının Bektaşılıkdən və Hürufilikdən təsirlənmiş 12 imam şia inancını yaymayı bacarmışdır. Bir müddət sonra ikinci ordusunu Çəpni tayfalarından meydana gətirərək Trabzon Rum dövlətinə qarşı döyüşə başlamışdır. Şeyx Cüneydin bu qərarı müridləri arasında cihad hesab edildiyi üçün böyük coşgu yaratmışdır.

Cüneydin ordusu Rumların üzərinə hücuma keçərək, Trabzon Rum kralının qatıldığı Ağcaqala döyüşündə qələbə qazanmış, kral isə döyüş meydanından qaçaraq Trabzona çəkilmişdir. Həmin ərəfədə Fateh Sultan Mehmet ordusu və donanması ilə Trabzon üzərinə səfərə çıxdığından Cüneydin bu şəhəri ələ keçirmək istəyi baş tutmamışdır.

Çoxsaylı Osmanlı ordusu ilə qarşı-qarşıya gəlməkdən çəkinən Şeyx Cüneyd çarəni Ağqoyunlu dövlətinə siğinməqda tapmış və Uzun Həsənin dəvəti ilə Amid şəhərində məskunlaşmışdır. Uzun Həsənin məqsədi Səfəvi şeyxinin də dəstəyini alaraq ondan Qaraqoyunlu hökmədarı Cahan şahı qarşı istifadə etmək idi. Bu isə Cüneydin siyasi mənafeyinə uyğun gəlirdi. Çünkü onun sayəsində həm öz təriqətini daha rahat təbliğ edə biləcək, həm də Osmanlı, Məmlük, Qaraman bəyliyi və Qaraqoyunlu kimi dövlətlərin təzyiqindən qorunmuş olacaqdı.

Uzun Həsən bacısı Xədicə Bəyimi Şeyx Cüneydə ərə verməklə aralarındaki ittifaqı daha da möhkəmləndirmişdir. Şeyx Cüneyd üç il Ağqoyunlu dövlətinin paytaxtı Amiddə qalmış və bu müddət ərzində müridləri vasitəsilə bütün bölgədə Səfəviyyə təriqətini təbliğ edə bilmişdir. Bu dövrə Şeyx Cüneyd Dərsim başda olmaqla bölgədəki Əhli-beyt soyundan gələn Qureyşan, Baba Mənsur və s. təriqətlərlə də əlaqə yaratmışdır. Artıq Səfəviyyə təriqəti Dərsim torpaqları başda olmaqla bir çox Dımılı və Kurmanc tayfaları arasında yayılmışdır. Beləliklə, Şeyx Cüneyd Ərdəbildən çox uzaqda, həm özünə bağlı Türkmən birlilərindən, həm də Dımılı və Kurmanclardan ibarət çoxsaylı müridlər ordusu yaratmayı bacarmışdır.

Şeyx Cüneyd 1448-ci ildə tərk etmək məcburiyyətində qaldığı Ərdəbilə - əmisi Cəfərin şeyxlik etdiyi təkkəyə 11 illik sürgün həyatından sonra 1459-cu ildə qayıtmışdır. Bu hadisədən əmisi Şeyx Cəfər və Qaraqoyunlu hökmədarı narahat olmağa başlamış və Cahan şah Cüneydə təhdid dolu məktub yazaraq onun Ərdəbilə tərk etməsini istəmişdir.

Bir tərəfdən əmisi Cəfərin təzyiqi, digər tərəfdən Cahan şahın təhdidləri səbəbindən Cüneyd yenidən səfərə çıxmaga məcbur olmuşdur. Cüneydin hədəfi müridlərindən ibarət qurduğu 10 min nəfərlik ordu ilə çərkəzlərə hücum edərək qələbə qazanmaq və yenidən Ərdəbilə qayıtmaq idi. Bu səbəbdən də öz ordusunu hazırlayaraq Şimalı Qafqaza doğru irəliləmişdir. Lakin çox keçmədən

əmisi Şeyx Cəfər ilə Qaraqoyunlu Cahan şahın ittifaq bağladığı Şirvanşah I Xəlilullah qarşısını kəsmişdir.

Azərbaycanda Samur çayının sol sahilindəki Qıpçaq kəndi yaxınlığında baş vermiş döyüşdə Şeyx Cüneyd öldürülən və ordu geri çəkilərək şeyxlərini Samurun sağ sahilindəki Gülxan kəndi (indiki Qusar rayonunun Həzrə kəndi) deyilən yerdə dəfn etmişlər. Beləliklə, Cüneydin mübarizə dolu həyatı öz əmisinin də içində olduğu bir ittifaq tərəfindən döyük meydanında sona yetmişdir.

Şeyx Cüneydlə həyat yoldaşı Xədicə Bəyimin 9 yaşlı oğlu Heydər atasından sonra təriqətə rəhbərlik etmək üçün Ərdəbilə getmişdir. Sonralar Şeyx Heydər Uzun Həsənin həyat yoldaşı Despina Xatunun qızı Marta ilə ailə qurmuşdur. Bu nikahdan dünyaya gələn üç uşaqdan kiçiyi Səfəvi dövlətinin qurucusu olan Şah İsmayıldır.

Şeyx Heydər dərviş xırqəsi geyinər, başına sufi təkkəsi taxardı. Müridləri də onun kimi geyinər, başlarına Heydəri (“tərəke-Heydəri”) deyilən papaq qoyardılar. Qırmızı rəngli papaq 12 dilimli idi. Təriqət ardıcıllarına görə, 12 dilim 12 İmamı, qırmızı rəng isə Əhli-beyt ilə qan qohumluğu mənasını verirdi, bu rəng həm də Həzrət Əliyə bağlılığın simvolu idi. Qırmızı papaqlı Heydəri dərvişlərini qızılbaş adlandıran sünnilər bu təbiri daha sonra bütün şielər üçün istifadə etmişlər.

Şeyx Heydər 1488-ci ildə Şirvana üçüncü yürüşündə (birinci yürüş - 1483-cü il, ikinci yürüş - 1487-ci il) Şirvanşah Fərrux Yasar Heydər ilə mübarizə apara bilməyəcəyini anlamış və qalaya çəkilmişdir. Şirvanşah Fərrux Yasar bir tərəfdən Heydərin başını qatmış, digər tərəfdən qohumu Ağqoyunlu hökmədarı Yaqub bəydən kömək istəmişdir. Şeyx Heydər var gücü ilə döyüşməsinə baxmayaraq, 1488-ci ilin avqustunda aldığı ox yarasından həlak olmuş və ordusu geri çəkilmişdir.

Şeyx Heydərdən sonra müridlər onun böyük oğlu Əlinin ətrafında birləşmişlər. Atalarını da öldürən Yaqub bəy üç bacısı oğlunu (Əli, İbrahim, İsmayıldır) anaları ilə birlikdə həbs etmişdir. Onlar dörd il yarımla qalada qalmışlar.

Şeyx Heydərin böyük oğlu Əli düşmənləri ilə döyüşərkən öldürülmüşdür. Aləmşah bəyimin (Marta xatun) oğlu İsmayılı Ərdəbil təkkəsində gizlətdiyi deyilir. Əba, ya da Mama adlı bir qadının İsmayılı Ərdəbildə Anadolulular (Rum) məhəlləsindəki evində saxladığı rəvayət edilir. İsmayııl bir müddət sonra Rəştə, oradan da Lahistana getmiş və on üç yaşında ikən yenidən Ərdəbilə qayıtmışdır. Qısa müddət ərzində Şirvanşah Fərux Yasarı və Ağqoyunlu hökmədarı Əlvənd Mirzəni məğlub edən İsmayııl Səfəvi 1501-ci ilin payızında Təbrizdə taxta çıxmışdır. Beləliklə, tarixdə yeni bir dövlət – Səfəvi, yaxud Qızılbaş dövlətinin əsası qoyulmuşdur.

ƏDƏBİYYAT

1. Abbasov N., Həsənov R. Təsəvvüf fəlsəfəsi, Bakı, 2012.
2. Bünyadov Z. Azərbaycan tarixi. Bakı, 1994.
3. Məhəmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.
4. Məhəmmədov Z. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978.
5. Məhəmmədov Z. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986.
6. Adıvar A.A. Tarih boyunca ilim və din. İstanbul, Yükselen matbaa, 1969.
7. Eraydın S. Tasavvüf ve tarikatlar. İstanbul, 1994.
8. Yılmaz H. K. Anahtarları ile tasavvüf ve tarikatlar. İstanbul, 2002.

Рагим Гасанов

ОРДЕН СЕФЕВИДОВНА В ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКОЙ АРЕНЕ

РЕЗЮМЕ

В героический истории нашего народа неизгладимый след оставила не только общественно-политическая деятельность сефевидских шахов, но и в тоже время деятельность шейхов ордена Сефевидов. Начиная со времен основателя ордена шейха Сефиаддина, представителями этого движения были такие яркие личности как Шейх Седреддин Ардебили, Ходжа Аладдин Али, Шейх Ибрагим, Шейх Джунейд, Шейх Гейдар, Султан Али Мирза Сефеви и Шах Исмаил Сефеви. Общественно-политическая деятельность шейхов ордена способствовала созданию империи Сефевидов.

В статье освещаются основные аспекты общественно-политической деятельности ордена сефевидских шейхов, а также образование Сефевидской империи.

Rahim Hasanov

THE SAFAVIYA SECT IN SOCIAL-POLITICAL ARENA

SUMMARY

The social and political activities of the Safavid rulers as well as activities of Safaviya sect's sheikhs has left an indelible mark in the heroic history of our people. Sheikh Safiaddin who was the founder of the sect, Sheikh Sadreddin Ardebili, Hodja Aladdin Ali, Sheikh Ibrahim, Sheikh Junayd, Sheikh Heydar, Sultan Ali Mirza Safavi and Shah Ismail Safavi have been amongst the illuminating figures of the sect. The socio-political activities of the Safaviya sect's sheikhs contributed to the creation of the Safavid Empire.

The article outlines the main aspects of the socio-political activity of the Safavid Sacred Sheikhs, and the formation of the Safavid Empire.